

**AZƏRBAYCAN VƏ İNGİLİR UŞAQ FOLKLORUNDA SANAMA,
ACITMA VƏ OYUN NƏĞMƏLƏRİ**

**COUNTING-OUT RHYMES, TEASES AND SINGING GAMES IN
AZERBAIJANI AND ENGLISH CHILDREN'S FOLKLORE**

*Nigar Fikrat AGHAYEVA**

Özet

Araştırma Azerbaycan ve İngiliz çocuk folklorunun lirik türlerinin- sayıma, acıtma, çocuk türkülerinin özelliklerini karşılaştırmalı olarak incelemeye almıştır. Azerbaycan ve İngiliz çocuk folkloru lirik türleri arasında farklar olduğu gibi, biçim ve içerik benzerlikleri de vardır. Bu bağlamda, Azerbaycan ve İngiliz çocuk folklorunun lirik türlerinin kökeni araştırılmış ve karşılaştırmalı tipolojik özellikler belirlenmiştir. Makalede, Azerbaycan ve İngiliz sayıma, acıtma, çocuk türkülerinin karşılaştırmalı analizi zamanı folklor türlerinin benzerliğinin insan düşüncesinin yakınlığından ve onun gerçeklikle ilişkisinden kaynaklandığı sonucuna varılmıştır.

Azerbaycan ve İngiliz folkloru arasındaki benzerlik, iki halkın benzer yaşam tarzi, yani insanların tarihsel gelişiminin benzerlikleri, eski tarihsel ve kültürel ilişkiler - her iki ulusun tarih öncesi mitolojik düşünencesi ve çocukların aynı psikolojik eylemleriyle ilgilidir. Çocukların folklor metinlerinin karşılaştırılması zamanı da benzerlikler ve farklar keşfedilmiştir. Yaşam koşulları ile ilgili benzerlikler birçok çocuk folklor türünde – sayıma, acıtma, oyun türkülerinde açıkça görülmektedir.

Anahtar kelimeler: Çocuk folkloru, lirik, tür, sayıma, acıtma, oyun türkülerı

Summary

The research has comparatively analyzed the characteristics of lyric genres such as counting-out rhymes, teases and children's songs of Azerbaijan and English children's folklore. Although there are differences between the lyrical types of Azerbaijani and English folklore, there are also similarities in form and content. In this regard, the origin of lyric genres of Azerbaijani and English children's folklore has been investigated and comparative typological features have been determined. In the article, it was concluded that the comparative analysis of Azerbaijan and English folklore genres such as counting-out rhymes, teases and children's songs is related to the closeness of human thought and its relation to reality.

* Azerbaycan Milli Bilmler Akademisi Folklor Institutu Bakü- Azerbaijan
nagayeva@beu.edu.az

Nigar Fikrat Aghayeva
Azerbaycan və İngilis Uşaq Folklorunda Sanama, Acıtma və Oyun Nəgmələri
Counting-Out Rhymes, Teases And Singing Games in Azerbaijani and English Children's Folklore

The analogy between Azerbaijan and English folklore is related to the similar lifestyle of two people, that is, the similarities of people's historical development, the ancient historical and cultural relationships- the prehistoric mythological thinking of both nations and the same psychological acts of children. Similarities and differences were also discovered during the comparison of children's folklore texts. Parallels in connection with living conditions are clearly observed in many children's folklore genres, such as counting-out rhymes, teases and game songs.

Key words: Children's folklore, lyric, genre, counting-out rhymes, teases, singing games.

Giriş:

Azərbaycan uşaq folklorunun janr problemlərinə Vaqif Vəliyev, Paşa Əfəndiyev, Azad Nəbiyev, Zahid Xəlil, Füzuli Bayat, Ramazan Qafarlı, Qara Namazov, Şahin Xəlilli, Elçin Aslanov və s. kimi alımlərin, ingilis uşaq folklorunun janr problemlərinə isə Edward B. Taylor, John Newbery, James Orchard Halliwell, Alice Bertha Gomme, Iona Opie və Piter Opie, Andrew Lang, Lavinia Edna Walter, W.Gannon, Delamar Gloria T., Brian Sutton-Smith və s. kimi alımlərin əsərlərində toxunulmuşdur. Bu tədqiqatlarda ayrı-ayrılıqda Azərbaycan və ingilis uşaq folklorunun müxtəlif problemləri əhatə edilsə də, onlarda Azərbaycan və ingilis uşaq folkoru müqayisəli-tipoloji aspektdə tədqiqata cəlb olunmamışdır. Bu cəhətdən tədqiqatın mövzusu orijinaldır. Belə ki, araşdırımada Azərbaycan və ingilis alımlərinin əsərlərinin uşaq folklorunun öyrənilməsi sahəsindəki nəzəri-praktiki təcrübəsi əsas götürülmüşdür.

Müqayisəli təhlil metodundan istifadə olunaraq Azərbaycan və ingilis uşaq folklorunda uşaqlar tərəfindən yaradılan və ifa olunan janrlar olan sanama, acıtma və dolama-uşaq nəgmələrinin spesifikasi və ideya-bədii xüsusiyyətləri araşdırılmışdır.

Sanamalar:

Uşaq folklorunda sanamalar daha çox diqqəti çəkən janrlardan biridir. Uşaq sanamaları ilkin ibtidai təfəkkürün yaratdığı poetik formadır. Uşaqlar tərəfindən ifa olunan sanamalar işlənmə dərəcəsinə görə daha çox yayğındır. Sanamalar uşaqların ilkin dil açlığı zamanlar, bir çox fiziki hərəkətli oyunlar və zehni oyunlar oynamıldıqda istifadə olunur.

Azad Nəbiyev sanamalar haqqında yazır: "Sanamalar vaxtı ilə ibtidai təfəkkürün yaratdığı, ilkin insanların təbiətdəki ayrı-ayrı predmetlərin sayını, rəngini, əlamətini və s. müəyyənləşdirmə dövrünü daha çox xatırladan poetik parçalardandır. Bəlkə də bu nümunələr elə bir vaxt böyüklerin özlərinin həyatı dərk etməsi prosesində yaranmışdır. Lakin zaman keçdikcə onların ilkinlik

xüsusiyyətləri unudulmuş, bu poetik parçalardan uşaq oyunları zamanı oyun təşkil etmək, say sistemləri yaratmaq, say yaddaşını bərpa etmək məqsədilə istifadə edilmişdir” (Nəbiyev, 1990, s.42).

Adından da göründüyü kimi, sanamalar say, saymaq sözü ilə əlaqədardır. Prof. A. Nəbiyevə görə “Saymaq sanamanın əsas xüsusiyyətidir” (Nəbiyev, 1990, 42). Uşaqlar sanamaları öz yaş səviyyələrinə uyğun şəklə də sala bilirlər. Sanamalarda hər hansı əlamətin, mənanın qavranılması arzu edilir. Bəzi sanamalarda isə cütləmə deyilən formaya da rast gəlinir: “Bir-iki, Bildirki/ Üç-dörd, Qapını ört/ Beş-altı Daş altı/ Yeddi-səkkiz Firəngizi/ Doqquz-on, Qırmızı don” (Azərbaycan folkloru antologiyası, 2004, s. 483).

Gördüyümüzü kimi, bu poetik parçada saylar qoşa-qoşa işlənir. İlk insanlar rahat saya bilmiş, rəqəmlərin yaddaşda asan qalması üçün poetik, ritmik mətnlərdən istifadə etmişdirler. Bu sanamada qoşa sayılan rəqəmlər rəmzi - ilkin təsəvvürlərlə biləvasitə bağlıdır. “Sonradan bütün bu rəmzi mənalar unudulmuş, lakin yaranan poetik parçalar uşaq folklorunda sanamalar kimi yaşamışdır” (Nəbiyev, 2000, s.31). A.Nəbiyev sanamalarda rast gəlinən “bir-iki bildirki”, “üç-dörd qapını ört” anlayışlarının da ilkin təsəvvürlərlə bağlı yarandığını qeyd edir.

Hər bir xalqda sanamanın olması mümkündür. Azərbaycanda keçmişdən bu günə kimi sanamalarla uşaqlara saymaq öyrənilir. Hər barmağa ad verilməsi say sisteminin yaxşı yadda saxlanması, qavranılmasına kömək edir. Uşaqlar məhz belə sanamaları-onların ruhunu oxşayan sanamaları yadda saxlayırlar, ifa edirlər.

“Bura bir xərmənidı

Bura bir quş qondı.

Biri vurdu,

Biri tutdu,

Biri pişirdi,

Biri yedi,

Cöcülüyə qalmadı” (Güney Azərbaycan folkloru, 2015, s.34).

Burada əlin beş barmağı əsas götürülür, ovucun içi xarman sayılır. Ov vuran-baş barmaqdır, şəhadət barmaq tutur, orta barmaq bisirir, adsız barmaq yeyir, çəçələ barmaq isə hələ balacadır. Bu da yuxarıda qeyd etdiyimiz fikrin bir daha sübutudur. Belə sanamalar lap kiçik yaşı uşaqlar üçündür. Bu sanamalar birdən - beşə qədər saymağı öyrənməkdə uşaqlara çox kömək edir.

Prof. Azad Nəbiyevin sanamalarla əlaqəli mülahizələri elmi cəhətdən qiymətli sayılır. İndi də “Saymaq uğursuzluq əlamətidir”, “Sayma, azalar” kimi geniş yayılmış inanclar bu fikri təsdiq edir. Bize, ailədə də uşaqların birinci, ikinci deyib sayılmaması da bunun nəticəsidir. Məlumdur ki, heç kəs birinci, ikinci, üçüncü və s. övlad demir. Böyük uşaq, ortancı, son beşik deyilir. Çoxuşaqlı ailələrdə böyükdən sonra, yaxud sonbeşikdən əvvəlki övlad deyilir. Uşaqlarda da hansısa bir nəsnənin çox sayılmasının onun azalmasına səbəb olacağı inancı vardır.

Ən qədim - ibtidai icma quruluşunda yaşayan ilkəl insanlar saymayı öyrənmək üçün təbiətdə önlərinə çıxan nəsnələri saymaq üçün əllərindəki barmaqlardan istifadə edir, saymayı öyrənirdilər. Sonradan qədim insanlar say sistemini tam şəkildə mənimsədikdən sonra vaxtı ilə poetik hala saldıqları sanama şəkilli poetik mətnləri unutmamış, onları rituallaşdırılmış və ya uşaqları əyləndirmək məqsədilə istifadə etmişlər. Bu da poetikləşdirilmiş sayıların ritual xarakterli oyunlarda sanama kimi istifadə olunmasına ilkin səbəblərdən biri kimi baxmağa imkan yaradır. Prof. Qəzənfər Paşayev Azərbaycan tarixi-coğrafi folklor arealına daxil olan İraq-türkmanlarının folkloruna aid toplamasında ümum Azərbaycan folklorunda müxtəlif variantları olan barmaq sanamasına “Barmaqların vəsfi” başlığı altında fərqli bir variantını nümunə kimi verir.

“Şah barmaq,
Şəhadət barmaq,
Uzun hacı,
Səlb ağacı,

Küçük bacı” (Azərbaycan folkloru antologiyası, 2009, s. 366).

Qədimdə yaşayan insanlar barmaqlarının adını deməklə birini-digərindən fərqləndirə bilirdilər. Beləcə barmaqlara ölçüsünə görə ad verilməsi onun poetik adı kimi yadda qalır. Sanamadan da görünür ki, ibtidai zamanda insanlar ilk əvvəl birdən beşə kimi saymayı öyrənmişdirlər. Belə sanamalara diqqət etdikdə riyazi hesablama ibtidai insan təfəkküründə poetik sözlərlə, ifadələrlə işarələnmişdir. Sanamalarda hesabla, riyazi məsələlərlə yanaşı, mənasız, lakin ahəngə uyğun sözlər də işlənir.

“Sanamalar”da məcazi ifadələrlə saymanın başqa bir açıqlamasını da fikirləşmək olar. Belə ki, ilk insanların öz məhsulunu – bugdasını, çəltiyini, malqarasını – inəyini, qoyununu və s. bəd-nəzərdən, şər qüvvələrdən, bəd ruhlardan qorumaq, onları aldatmaq məqsədilə say əvəzinə sanamalardan bədii priyom kimi istifadə etmişdir. Məhsulun artımı, insanla təbiət arasında bu cür münasibət onun bədii təxəyyülünün məhsuludur. Azad Nəbiyev bu növə

“Doxsan bir - torpaqdır, doxsan iki yarpaqdır, doxsan üç addır, doxsan dörd oddur, doxsan beş baladır, doxsan altı bəladır, doxsan yeddi dünyadı, doxsan səkkiz röyadı, doxsan doqquz səsdir, yüz bəsdir” (Nəbiyev, 2000, s.32). sanamasını da nümunə göstərir. Alim bu yol ilə yaradılan sanamaların ikili xarakterli olduğunu ifadə edir “Birincisi odur ki, daha qədimlərdən insanlar say sistemini öyrənmək məqsədilə sanamaları yaratmışdır. Ayrı-ayrı say sistemlərini, daha doğrusu, rəqəmləri yadda saxlamaq üçün bu rəqəmlərin arxasına təbiətdəki müəyyən əşyalar da əlavə olunmuş və beləliklə, insanın təfəkkür hüdudlarının genişlənməsi yolu ilə say sistemləri yadda saxlanmışdır” (Nəbiyev, 2000, s.32-33).

Sanamaların özünəxas xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, o, həm də müəyyən oyunlarda istifadə olunur. Oyun oynanıldığı zaman uşaqlardan kimi isə oyuna almaq və ya oyundan çıxartmaq istədikdə sanamalardan istifadə olunur. Sanamanın axırıncı ifadəsi dövriyyədə, kimin üzərində qalsa o, çıxır və ya seçilir. Sanamaların uşaq yaddaşının inkişafında əvəzsiz rolü vardır. Oyundaxili sanamalar uşaqları təbiətdəki əşyalarla tanış etməklə yanaşı, onların yaddaşını möhkəmləndirir.

Folklorşunas alim R.Qafarlı sanamaları iki yerə böldür: “sanamaların bir qismi miqdər sayıları üzərində qurulur: əvvəl rəqəmlər sadalanır, sonra müəyyən fikir irəli sürürlür. Yüzədək bütün saylara xüsusi məna çaları şamil edilir... Birdən on dördə qədər olan sayılar həm cütləşərək, həm də tək-tək sözlərlə əlaqəyə girir.

...On bir, on iki-Basmadı

On üç, on dörd-asmadı

...On beşdən yüzədək olan sayılar isə ancaq təklikdə hər hansı bir iş, hadisə və hərəkətlə bağlanır...

...On yeddi – Qız toyudu...

İkinci qismi sanamalarda sayılar iştirak etmir. Xalq arasında təkərləmə deyilən oynaq şeirlərdə ahəng müxtəlif sözlərin, səslərin, səs birləşmələrinin təkrarı ilə əmələ gəlir:

Motal-motal,

Tərsə motal,

Qıl atar,

Qaymaq qatar.

Ağ quşum,

Ağarçınım.

Göy quşum,

Göyərçinim.

Nigar Fikrat Aghayeva
Azərbaycan və İngilis Uşaq Folklorunda Sanama, Acıtma və Oyun Nəgmələri
Counting-Out Rhymes, Teases And Singing Games in Azerbaijani and English Children's
Folklore

Təkərləmələr saylar iştirak edən sanamalara nisbətən daha axıcı və oynaqdır” (Qafarlı, 2013, s.243).

Göründüyü kimi, sayılarla əlaqəli formalaşan sanamalara nisbətdə təkərləmələr uşaq oyunlarında fiziki hərəkətlərlə paraleldə ritmik qurulur. Onlar daha oynaq və axıcı olur:

*“Əmim oğlu,
Üzü buglu,
Haldırıım dedi,
Huldurum dedi,
Göyə bir ağac atdı.
Kərkı sapi,
Gül budağı”* (Azərbaycan folkloru antologiyası, 1968, s.150).

Azərbaycan uşaq oyunlarında işlənən bir başqa növ sanamalarda uşaqlar tek və cüt saylara söz qoşurlar: “Biri birə, ikisi yerə, üçü üskük, dördü döşək, beşi bişək, altısı alma, yeddisi yemiş...” (Nəgmələr. İnanclar. Alqışlar, 1986, s.108). Belə ki, Azərbaycan uşaq folklorunda sanamaların müxtəlif formalı nümunələrinə rast gəlmək mümkündür.

İngilis uşaq oyunlarının bir tərkib hissəsi kimi toplanılmış mahnilar oyunlarda qayda-qanun funksiyasını daşıyır. Belə ki, poetik parça və mahnilardan oyunu qurmaqdə, eyni qayda ilə davam etdirməkdə, bəzi hallarda isə hətta qalibi müəyyən etmək üçün də istifadə edilir. Oyun başlamazdan əvvəl oyunu kimin başlayacağını qərarlaşdırmaq, ipdən tullanma oyununda kimin birinci tullanacağını, kimin ipi çevirəcəyini və ya gizlənqəç oyununda kimin gözünü yumacağını, kimin qacıb gizlənəcəyini bilmək çox vacibdir. Bu çox vaxt rəqəm saymaq şeirləri ilə müəyyən olunur: gizlənqəç oyununda rəqəm saymaq nəgmələri gizlənən uşaqların gizlənməsi üçün rahatlıq yaradır. Bəzi tədqiqatçılar rəqəm saymaq nəgmələrinin tarixinin daha qədimlərə, qurbanlıq ritualına aid edirlər. Belə ki, bu dini ayinlər zamanı hər hansı bir insan sayılaraq da qurban seçilirmiş. Beləliklə, ixtiyari olaraq uşaqlar rəqəm saymaq nəgmələrinin qərəzsizliyini qəbul edir, nəticələrindən razı qalırlar.

Oyun başlayarkən bəzi nəgmələr oyunun qaydalarını bəyan etmək üçün istifadə olunur. Gizlənqəç oyununda gözünü yummuş oyunçu sayıb qutardıqdan sonra “ətrafimdə kim gizlənsə mən qalib gələcəm” kimi əlavə ritmli nəgmə də söyləyərək oyuncuları ətrafında gizlənməmələri gərəkdiyindən xəbərdar edir. Əgər oyunçu bu sözləri demirsə, o zaman bu vəziyyət oyun qaydalarına daxil olmur.

Oyunun daxilindəki mahnilar müvəqqəti qayda yaradan və ya oyunun sonuna qədər davam edən mahnilardan ibarət olur. Gizlənmə oyunlarında bəzən hərfi tərcümə olunmayan

*“eena, meena, mona, my,
Barcelona, bona, stry.
Air, ware, frum, dy,*

Araca, baraca, wee, wo, wack” (Opie & Opie, I. and P., 1966, p. 12) kimi parçaları da eşidə bilərik. Belə poetik parça və nəğmələr əsasən gizlənmə və qovalama oyunlarından əvvəl ifa olunur. İpdən tullanma oyunlarındakı şeir və nəğmələr isə oyun bitənə və oyunçu oyunu itirənə qədər davam edir:

*“Sarı geyimli Sinderella,
Yuxarıya dostunu öpməyə getdi,
Şəhvən bir ilani öpdü,
Neçə həkimin vaxtin alacaq?
1, 2, 3, 4...”¹.*

İpdən tullanma oyunu zamanı ritmlə belə mahniların oxunması ipdən tullanan şəxs üçün rahatlıq yaradır. Bu faktdır ki, ritm olmayanda ipi firladan oyunçu daha tez-tez firladır və nəticədə bu tullanan oyunçunun məglubiyətinə gətirib çıxarır. Həmçinin bəzi nəğmələr də var ki, müəyyən sürəkliliyə məxsusdur və bu nəğmələr dayandıqda tullanın və ya ipi firladan oyunçu yerini digər oyunçuya verərək dəyişməlidir.

Uşaq oynadığı zaman hərəkətlərini tənzimləmək məqsədi ilə sanama və təkərləmələrdən istifadə edir.

*“Bir, iki, üç, dörd, beş.
Bir dəfə mən diri baliq tutdum
Alı, yeddi, səkkiz, doqquz, on
Sonra mən onu azad etdim.
Niyə onun getməsinə icazə verdin?
Çünkü o mənim barmağımı dişlədi.
Hansı barmağını dişlədi?
Sağdakı çəçələ barmağımı”².*

¹ https://en.wikipedia.org/wiki/Skipping-rope_rhyme

² http://www.maestramette.it/action_games/english/3english_counting_rhymes.htm.

Nigar Fikrat Aghayeva
Azerbaycan və İngilis Uşaq Folklorunda Sanama, Acıtma və Oyun Nəgmələri
Counting-Out Rhymes, Teases And Singing Games in Azerbaijani and English Children's Folklore

Bu nəgməni ingilislər uşaqlara sayıları öyrətmək və yadda saxlamaq üçün söyləyirlər. Nəgmə heç bir tarixi hadisəyə əsaslanmır. Bəzən nəgmə “Bir dəfə mən diri balıq tutdum” misrası ilə başlayır. Bu nəgmə son dövrlərə aiddir və ilk dəfə 1888-ci ildə nəşr edilmişdir.

İngilis əyləncəli nəgmələrində uşaqların ayaqlarını sayarkən də sanamalardan istifadə olunur: “Bu balaca donuz” nəgməsini oxuyarkən söyləyici sıra ilə uşağın barmaqlarına toxunur və axırdı qidiqlayır:

*“Bu kiçik donuz dükana getdi
Bu kiçik donuz evdə qaldı
Bu kiçik donuz ət yedi
Bu kiçik donuza heç nə qalmadı
Bu kiçik donuz isə qışqırıb ağladı
“Üə-üə-üə” dedi, yol boyu evə qədər”³.*

Azərbaycan və ingilis sanamalarına sadə zarafatlar, gülməli motivlər daxildir, şən əhval ruhiyyəni təmin etmək üçün əl hərəkətləri istifadə olunur. Hər iki xalq da bu nəgmələrdə hesablama üsullarından istifadə edir. Uşağa mücərrəd riyazi məsələlərə baş vurmadan hesablaması aşılıyırlar. Bu isə özlüyündə mücərrəd hesablamaya doğru ilk addimlardır. Həm Azərbaycan, həm də İngilis dillərində nəgmələr elə qurulur ki, məlumatlar birbaşa mənada olduğu kimi ötürülmür. Onlar sanki gizlidir və uşağın zehni onu əldə etmək üçün zəhmət çəkməlidir. Əyləncəli nəgmələrdə əməyin hər kəs üçün, hətta uşaqlar üçün belə vacibliyi göstərilir. Sanamalar mahiyyətcə hər iki folklorda bir çox eyniliyə malikdir.

Acıtma:

Azərbaycanlı uşaqların onları əhatə edən şəxslərin adlarına uyğun düzüb-qoşduqları, onları açıqlandırı bilən, xasiyyət və davranışlarındakı nöqsanları, hərəkət və geyimlərdəki çatışmazlıqları göstərən nümunələrə acitmalar deyilir.

*“Fatma dalaşdı,
Zibeydə qaşdı.
Baridan aşdı.
Çarxa dolaşdı.*

³ https://en.wikipedia.org/wiki/This_Little_Piggy

Təndirə düşdü" (Azərbaycan folkloru antologiyası, 1968, s.153).

Bu tipli acitmada uşaqların yaşına uyğun humor bədii təsvir və ifadə vasitələrinə rast gəlinir. Acitmaların bir çoxu "Neynirəm onu?!" misrası ilə yekunlaşır və pis keyfiyyətlərə sahib uşaqlar tənqid olunur: "Zibeydə çöldə, ayağı göldə. Başı dumanlı, köhnə tumanlı, əli süpürgəli, saçı sirkəli, yağı itdi, yaxası bitdi. Fənadı sonu, neynirəm onu, Tükəzban yatır, qız demə, qatır..." (Nəgmələr. İnanclar. Alqışlar, 1986, s.154). Acitmada Zibeydə pintiliyi, Tükəzban tənbəlliyi ilə rəfiqələrinin yanında gülməli vəziyyətə düşür. Acitmalar hər hansı bir sabit formaya malik deyildir. Daha çox, heca vəznində azhecalı - dörtlük, beşlik, yedilik şeir ölçüsü formalarında yaradılır.

İngilis uşaq folklorunda Azərbaycan uşaq folklorunda olduğu kimi acıtma olmasa da bəzi nəgmələr var ki, əsasən gücü göstərmək üçün istifadə olunur. "na-na-na-na-na" tipli qıcıqlandırıcı mahnilər oyunda digər uşağı bezdirib qıcıqlandırmaq üçün onu oxuyan iştirakçıya xüsusi güc verir. Uşaqlar böyüdükcə digər uşaqları qıcıqlandırmaq, əsəbiləşdirmək, aldatmaq üçün çoxlu sayda yeni poetik parçalar və nəgmələr öyrənirlər. Hiylələrə qurban olan uşaq həmin mahniləni daha əvvəl eşitmış olmamalıdır, buna görə də belə hiylələri daha çox yeni gələn uşaqlara tətbiq edirlər.

*"Adəm, Həvva və Pinçmi
Çaya cımməyə düşdü;
Adəm və Həvva boğuldı,
Fikirləsin kim qaldı?"⁴*

Hiylənin qurbanı "Pinch me" yəni "məni çımdıklə" dedikdə hiyləni işlədən uşaq digərini çımdıklayıır. Buna bənzər bir çox nəgmə də var ki, Brian Sutton Smith öz uşaq folkloruna aid tədqiqat işində "Yuxarı bax, aşağı bax! Baş barmağıma bax/ Sən necə də səfehsən" adlı nəgməni və bu nəgmənin başqa bir bəndini də bu tipli nəgmələrə nümunə kimi göstərmişdir:

*Bu mənim barmağımdır,
Bu mənim baş barmağımdır,
Bu mənim əlimdir,
Və budur o gəlir... "* (Sutton-Smith, et al, 1999, s.154).

Tədqiqatının da qeyd etdiyi kimi burada sonuncu sətir deyilən kimi qafiyəni oxuyan irəli gəlir və digər uşaqın yanağına sillə vurur. Digər bir hiylədə

⁴ [http://www.kidnsnurseryrhymes.co.uk/rhymes/adam_and_eve_and_pinchme.htm](http://www.kidsnurseryrhymes.co.uk/rhymes/adam_and_eve_and_pinchme.htm)

Nigar Fikrat Aghayeva
Azərbaycan və İngilis Uşaq Folklorunda Sanama, Acıtma və Oyun Nəğmələri
Counting-Out Rhymes, Teases And Singing Games in Azerbaijani and English Children's
Folklore

ingilis dilində iki mənəsi olan “ördək” sözündən istifadə olunur, qurban olan şəxs ördəyi quş kimi düşündüyü halda hiyləni işlədən ona şillə vuraraq “mən sənə cəld başını əy demişdim” deyir.

Bu fiziki sui-istifadələrin, hiylələrin heyranedici aspekti ondadır ki, qurban olan şəxs aldadıldılığını anlayır və mübarizəyə başlayır. Həmçinin aldadılmış şəxs böyük bir izdihamın bu hiyləni gördüyüünü və reaksiya gözlədiyini görür. Həmin an aldadılmış şəxs heç bir şey etməyə bilər, lakin o irəlidəki günlərdə qisas almağa hazırlaşır, yeni hiylələr öyrənərək bu hiyləni digərlərinə də edir.

Oyun nəğmələri:

Azərbaycan uşaq folklorunda oyun nəğməsi olan dolamalar, acıtmalardan fərqlidir. Belə ki dolamalarda şəxs adları işlədilmir, nəğmə biləvasitə kimsənin ünvanına söylənilmir. Dolamalar bir növ söz oyunudur. Bu folklor janrı iki nəfərin deyişməsindən ibarətdir. Bu oyun nəğməsi zamanı diqqətli olmaq lazımdır. Diqqətsizliyə yol verən gülüş hədəfinə çevrilir. Sanki dolamadakı fikirlə razılaşaraq həmin ifadəni boynuna alır. “

- | | |
|--------------------------|---|
| - <i>Gəl, gedax bağa</i> | - <i>Mən də sənlə.</i> |
| - <i>Mən də sənlə.</i> | - <i>O bizi görəsə</i> |
| - <i>Çıxaq budağa</i> | - <i>Mən də sənlə.</i> |
| - <i>Mən də sənlə.</i> | - <i>Tutmaq istəsə</i> |
| - <i>Şaftalı dərək</i> | - <i>Mən də sənlə.</i> |
| - <i>Mən də sənlə.</i> | - <i>İti küşgürtsə</i> |
| - <i>Cibi doldurax</i> | - <i>Mən də sənlə.</i> |
| - <i>Mən də sənlə.</i> | - <i>Divardan aşaq</i> |
| - <i>Bağban gələndə</i> | - <i>Mən də sənlə.</i> |
| - <i>Mən də sənlə.</i> | - <i>Qaçaq qurtulaq</i> |
| - <i>Qaçıb gizlənək</i> | - <i>Mən də sənlə”</i> (Güney Azərbaycan folkloru, 2013, s. 257). |

Azərbaycan uşaq folklorunda olduğu kimi ingilis uşaq oyun folklorunda da lirik folklor nümunələrindən sanamaları, barmaq oyunları və qidiqlama oyunlarını nümunə göstərmək olar. Bunlar uşaqları həm əyləndirir, həm də öyrədir. Uşaqlar həftənin günlərini və ilin aylarını saymaq və adlandırmaqla təcrübə əldə edirlər.

“*Bir, iki, üç, dörd, beş*

*Bir dəfə mən diri balıq tutdum
Alti, yeddi, səkkiz, doqquz, on
Sonra mən onun yenidən getməsinə imkan verdim.
Siz onun getməsinə niyə imkan verdiniz ?
Çünki o mənim barmağım dişlədi
O hansı barmağını dişlədi?
Sağdakı çəçələ barmağımı”⁵.*

Başqa bir nümunədə əl barmaqları ilə yanaşı körpənin ayaq barmaqları da nəgmədə say üçün nümunə olur. Britaniya versiyası ilə Amerika versiyası arasında da bəzi fərqlər var:

<i>İngiltərə versiyası: “Ini, mini, mini, mo Körpəni ayaq barmağınlə tut Əgər o zingildəsə qoy getsin, Ini, mini, mini, mo”⁶.</i>	<i>Amerika versiyası: “Ini, mini, mini, mo Pələngi ayaq barmağınlə tut Əgər o qışqırsa qoy getsin, Ini, mini, mini, mo”⁷.</i>
--	--

Kiçik fərqləri olan çoxlu müxtəlif versiyalar mövcuddur. Bir neçə formada deyilə bilən ini, mini, mini, mo (Eeny, meeny, miny, moe) uşaqların sanama oyunlarında və ya bənzər məqsədlər üçün istifadə olunur. Bu nəgmə 1850-ci ildə yazıya köçürülmüş, o zamandan bəri müxtəlif formalarda işlənmişdir. İndinin özündə də bütün ölkələrdə demək olar ki eynidir. Bir çox oxşar sanamalar qədim dövrlərdə də mövcud olduğu üçün onların dəqiq mənşəyini aşkar etmək çox çətindir.

Nəgmədəki son misranın bir çox alternativ versiyaları mövcuddur. Sanama oyunları zamanı versiyadan asılı olaraq uşaqlar qrupa oyunçu seçmək və ya oyundan çıxarmaq üçün sanamaların sözlərindən və ya hecalardan istifadə edərək oyunçunu seçirlər.

*“Ini, mini, mini, mo
Pələngi ayaq barmağınlə tut
Əgər o qışqırsa ona hər gün əlli dollar
pul ödəməyə məcbur et*

⁵http://www.maestramette.it/action_games/english/3english_counting_rhymes.htm

⁶http://www.maestramette.it/action_games/english/3english_counting_rhymes.htm

⁷http://www.maestramette.it/action_games/english/3english_counting_rhymes.htm

Nigar Fikrat Aghayeva
Azərbaycan və İngilis Uşaq Folklorunda Sanama, Acıtma və Oyun Nəgmələri
Counting-Out Rhymes, Teases And Singing Games in Azerbaijani and English Children's
Folklore

*Anam mənə dedi ən yaxşısını seç
və
başındakı çirkli uşaq əskisi ilə bu sən deyilsən*⁸.

Keçmişdə kəndlilər tərəfindən oxunan “Parabüzən, parabüzən uç get evinə” nəgməsi də müasir zamanda uşaqların həvəslə oxuduğu nəgmələrdəndir.

*“Parabüzən, parabüzən,
Tez uç get
Evin yanır
Uşaqların qaçıbdır
Birindən başqa hamısı
Bu kiçik Annadır
O sürüñür altına
Qızmar,qaynar tavanın”* (Gannon, 1902., s.288).

Kəndlilər növbəti əkin üçün sahələri yandıranda “Parabüzən, parabüzən uç get evə, sənin evin yanır, uşaqların gedib, Balaca Annadan başqa hamısı gedib” deyə qışqırırlar. Parabüzən bitkiləri məhv edən zərərli həşəratları yediyi üçün faydalı böcəkdir. Kəndlilər zərərverici həşəratların sayını azaltmaq, faydalı parabüzənləri isə xilas etmək isteyirlər. Hal-hazırkı zamanda parabüzən uşaqların üzərinə qonanda onlar bu nəgməni oxuyur, sanki qədim ayını icra edirlər.

“Fatmanənə uç” oyun nəgməsi Azərbaycan folklorunda qədim inanclarla bağlıdır. Azərbaycanın müxtəlif bölgələrində uşaqlar tərəfindən sevə-sevə söylənilir. Bu nəgmədə uşaqlar fatmanənəni, yəni parabüzən böcəyini ovuclarında, barmaqlarının üzərində gəzdirə gəzdirə ondan arzu və istəklərinin həyata geçməsini, reallaşmasını diləyirlər. İlk əvvəl uşaqlar parabüzən böcəyini otların, çıçəklərin arasından axtarır tapır, daha sonra onu tutub ovuclarında, barmaqlarında gəzdirərək müxtəlif diləklər söyləyə-söyləyə onu uçurdurlar. Bu şəhər nəgmədə oxunan diləklər Azərbaycanın bölgələrində bəzi fərqliliklərlə söylənir: “Fatmanənə, fatmanənə, sarısı sizin zəmiyə, yaşılı bizim zəmiyə” (Azərbaycan şıfahi xalq ədəbiyyatı, 2001., s.95), Qarabağda və Muğanda yaşayan uşaqlar yaxın qohumunu görmək istəyəndə “Uçana, uç, uç, qanad aç, aç, get babamı gətir, get nənəməni gətir” (Azərbaycan folkloru antologiyası, 2008, s.373) kimi sözlər ifa edir fatmanənəyə arzu və diləklərini çatdırırlar. Bu oyun-

⁸ http://www.maestramette.it/action_games/english/3english_counting_rhymes.htm.

əfsunda qədim xalq inanclarının izləri qorunub saxlanılmışdır. “Fatmanənə uç” oyun nəgməsində daha çox ayin əlamətləri vardır.

İngiltərədə Parabüzən (ladybird) sözü katolik termini olan “Bizim xanım” ifadəsindən götürülmüşdür. Bu söz açıq sahələrdə protestantlara xidmət etməkdən imtina edən katoliklərə xəbərdarlıq adlanırdı. “Bərabərlik akt”ına əsasən qanunla Katoliklərə bu sözün deyilməsi qadağan edilmişdir və bu qanuna itaat etməyənləri böyük cərimə ödətdirək həbsxanaya atır, hətta edam belə edirdilər. Bu ingilis sözünün amerikan variantı “Ladybug”dır.

Nəticə:

Azərbaycan və ingilis uşaq folklorunun müxtəlif lirik janrları sanama, acıtma, dolama- uşaq nəgmələri arasındaki oxşarlıqlar özünü məzmun, mövzu və forma kimi səviyyələrdə göstərir. Beləliklə, hərtərəfli müqayisəli təhlildən belə nəticəyə gəlirik ki, həm Azərbaycan, həm də ingilis uşaq folkloru lirik janrları -sanama, acıtma, dolama-uşaq nəgmələri arasında forma oxşarlıqları çoxdur. Məzmun oxşarlıqları da az deyil. Bu da hər iki xalqın oxşar həyat tərzindən, yəni xalqların keçdiyi tarixi inkişaf dövrlərinin bənzərliyindən, keçmiş tarixi-mədəni əlaqələrin-hər iki xalqın tarixöncəsi mifoloji təfəkküründə qalıqların yaxınlığından və uşaqların eyni psixoloji aktları yaşamasından qaynaqlanır.

Araşdırmanın yeni elmi baxışla tədqiqi Azərbaycan və ingilis xalqlarının yaşadığı həyat situasiyalarının və həmin situasiyalara uyğun formalaşmış davranış stereotiplərinin oxşar olduğunu müəyyən edmişdir. Tədqiqat zamanı lirik uşaq folklor mətnlərinin müqayisəsi onların biri-birinə bənzərliyini aşkarlamışdır. Həm Azərbaycan, həm də ingilis lirik uşaq folklor janrlarının forma bənzərliyi insan düşüncəsinin, onun gerçəkliyə münasibətinin yaxınlığı ilə əlaqəlidir. Belə bənzərliklər həyat şəraiti ilə əlaqəli olaraq bir çox lirik uşaq folkloru janrlarında aydın müşahidə olunur.

Ədəbiyyat

Azərbaycan folkloru antologiyası, Toplayanı və tərtib edəni Əhliman Axundov. I kitab, Bakı, Az.SSR.EA nəşriyyatı, 1968, 290 s.

Azərbaycan folkloru antologiyası. XVII kitab. Muğan folkloru / Toplayanı B.Hüseynov. Tərtib edəni H.İsmayılov. Bakı: Nurlan, 2008, 447 s.

Azərbaycan folkloru antologiyası. IX kitab (Gəncəbasar folkloru), Bakı, “Səda” nəşriyyatı, 2004, 522 s.

Nigar Fikrat Aghayeva

Azərbaycan və İngilis Uşaq Folklorunda Sanama, Acitma və Oyun Nəğmələri
Counting-Out Rhymes, Teases And Singing Games in Azerbaijani and English Children's
Folklore

- Azərbaycan folkloru antologiyası. II kitab (İraq-türkman cildi), Bakı, "Nurlan" nəşriyyatı, 2009, 436 s.
- Azərbaycan şifahi xalq ədəbiyyatı (Antologiya). İki kitabda. Birinci kitab. Tərtib edəni: Bəhlul Abdulla. XXI - Yeni Nəşrlər Evi, Bakı, 2001.-376 s.
- Brian Sutton-Smith, Jay Mechling, Thomas W. Johnson, and Felicia R. McMahon. Children's folklore: a source book. Utah State University Press Logan, Utah, 1999. 378 p.)
- Güney Azərbaycan folkloru, I kitab (Təbriz, Yekanat və Həmədan ərazilərindən toplanmış folklor örnəkləri). Bakı, "Elm və təhsil" nəşriyyatı, 2013, 456 səh.
- Güney Azərbaycan folkloru, V kitab. Bakı, Elm və təhsil, 2015. 388 s.
- Qafarlı Ramazan, Uşaq folklorunun janr sistemi və poetikası. Bakı, "Elm və Təhsil", 2013, 540 s.
- Nəbiyev Azad. Sərhəd bilməyən əlaqələr. Bakı: Azərnəşr, 1990.- 88 s.
- Nəbiyev Azad. Azərbaycan uşaq folkloru. Bakı, Elm, 2000. 77 s.
- Nəğmələr. İnanclar. Alqışlar. Toplayıb tərtib edəni Azad Nəbiyev, Bakı, 1986, 216 s.
- Opie & Opie, I. and P., The Oxford Dictionary of Nursery Rhymes. Oxford University Press, Ely House, London W. 1, 1966, 544 p.
- W.Gannon. Mother Goose's Rhymes Nursery Tales and Jingles. New York: Hurst And Company Publishers. 1902. 418 p.
- http://www.kidsnurseryrhymes.co.uk/rhymes/adam_and_eve_and_pinchme.htm
http://www.maestramette.it/action_games/english/3english_counting_rhymes.htm.
- https://en.wikipedia.org/wiki/Skipping-rope_rhyme
https://en.wikipedia.org/wiki/This_Little_Piggy